


Belə bir deyim var. Kimin deyiini xatırlamasam da, amma deyimin məzmunu, mahiyəti yadimdadir. Həmin deyimdə vurğulanır ki, vəzifəni, peşəni insan şərəfləndirir. Yəni, insan hansı işin qulpundan tutubdursa, onun mahiyyətini, məzmununu özü-nüküleşdiribdirse, deməli həmin işin sənətkarlığı, peşəkarlığı, ustadlığı. Məhz peşəkarlı, bilicisi olduğuna görə də başqa insanlar həmin işlə bağlı onu axtarırlar, onu arayırlar. Elə ona görə də el arasında deyilir ki, "Filan-kəs işinin ustası".

Uzun illərdən tanıdığım, heyat yoluna, yaradıcılığına bələd olduğunu söz adamlarından biri də Əlisəfa Azayevdir. Hüquqşunas-yazıcı olan Əlisəfa müəllim uzun müdət notarius vəzifəsində çalışıb. Məsləhət bilinəndə məhkəmə sədərini də evez edib. Bunu ona görə xüsusi vurğulayıram ki, məhz bu sahədə peşəkarlığı onun yaradıcılığındı əsas xətlərdən biridir. Əger Əlisəfa Azayevin yaradıcılığına baş vursanız onda müəllifin bütün yazılarının qəhrəmanları barədə sizdə aydın təsəvvür yaranar. Hətta düşüne bilərsiniz ki, siz bu qəhrəmanlarla həyatda qarşılaşmış-


# "Notariusun xatirələri"

niz. Təbii və ən vacibi də budur ki, həmin qəhrəmanlar bizim aramızdadır. Onlar hər gün gah hakim, gah polis, gah həkim, gah icra başçısı, bir sözə, ölkəmizdə mövcud olan bütün məmurların qapılalarını bu və ya digər məsələ ilə bağlı döyü, müraciət edən adamları. Bax, elə Əlisəfa Azayev notarius kimi işlədiyi illərdə ona müraciət edən, ondan məsləhət alan, onun qayğısını görən çoxlu sayda insanları öz yazısının personajlarına çevirib, Və həmin adamlar da sonradan onun ədebi qəhrəmanları olublar.

Bugünlərdə redaksiyamızın qonağı olan Əlisəfa müəllim özünün yeni kitabını, yeni "Notariusun xatirələri" mənə hədiyyə etdi. Redaktor Fariz Məhərrəmov, korrektör Aynur Çingizqızı olan bu kitabı əslində əvvəller bir az yiğcam formada oxşarı olan "Notariusun qeydləri" işiq üzü görmüşdür. Yenidən fərqli bir yanaşmada çap



olunan kitabda müəllif daha çox xatirələrini bir araya gətirib. Ona görə də onun xatirələri ilə tanış olunduqca adama elə gəlir ki, nə vaxtsa bu duyğuları onun özü də yaşayıb. Məsələn, xatirələrinin birində Əlisəfa müəllim vurğulayıb ki, atası ilə çobanların yaşadığını qışlağa gedəndə onlara bir quzu bağışlayıb-



lar. Onlar da quzunu maşının bani-na qoyublar.  
Yolda quzunun səsi gəlməyendə atası dərhal maşını döndərib geri qayıdıqlar və görübər ki, quzu gur maşın selinin arasında ora-bura qaçmağa çalışır. Və onlar qaranlığa baxmayaraq quzunu tuta biliblər...

Bu kiçik xatirə bəlkə də sizə adı görünər. Amma burda səhəbət atadan, adı bir sürücünün çobanları yanında xətir-hörmetindən və həmin o xətir-hörmetə görə də sürücünün kiçik yaşılı ogluna quzu bağışlamağıdan gedir

Zənnimcə də Əlisəfa Azayevin yadında quzdan daha çox atasına olan hörmət qalıb. O hörmət xatirəyə çevrilib.

Ümumiyyətlə "Notariusun xatirələri" bir qələm adamının həyat təcrübəsi olan bir insanın ömür yolu ləndən qaynaqlanan yaddaş piçiltisi. O elə piçiltidi ki, onu dirləməmək, ona laqeyd qalmaq mümkün deyil.

**Bir oxucu olaraq mənim üçün xüsusi önem kəsb edən "Notariusun xatirələri"ni hər kəsə oxumağı məsləhət bilirəm. Bu xatirələr sizin də xatirələrinizi oyadacaqdır.**